

**BEŞİNCİ ÇAĞIRIŞ**  
**AZƏRBAYCAN RESPUBLİKASI**  
**MİLLİ MƏCLİSİNİN**  
**NÖVBƏDƏNKƏNAR**  
**XIII SESSİYASI İCLASININ**

**PROTOKOLU № 103**

*Milli Məclisin iclas salonu.*  
*12 iyul 2019-cu il.*

*İclasa Azərbaycan Respublikası Milli Məclisinin*  
*Sədri O.Əsədov sədrlik etmişdir.*

**İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.**

<b>Qeydiyyat</b>	(saat 12.00 dəq.)
İştirak edir	102
Yətərsay	83

**İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:**

1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan

Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

5. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

7. “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

8. Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

9. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

10. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

11. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası

qanununun layihəsi barədə (üçüncü oxunuş).

13. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

16. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

17. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

18. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəlik-

lərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

19. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

20. “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fəvqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

21. “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

22. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

23. “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

24. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

25. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

26. “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

27. “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

28. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

**Aşağıdakı məsələlər müzakirə edilmişdir:**

**Gündəlik haqqında.**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Bahar Muradova

<b>Təklif:</b> Gündəlik qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.01 dəq.)
Lehinə	106
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	106
Nəticə: Qəbul edildi	

**1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Ziyad Səmədzadə

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.23 dəq.)
Lehinə	105
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	105
Nəticə: Qəbul edildi	

**2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Hadi Rəcəbli

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.24 dəq.)
Lehinə	104
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	104
Nəticə: Qəbul edildi	

**3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Əli Hüseynli

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.25 dəq.)
Lehinə	105
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	105
Nəticə: Qəbul edildi	

**4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Ziyad Səmədzadə

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.26 dəq.)
Lehinə	105

Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	105
Nəticə: Qəbul edildi	

**5. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Ziyad Səmədzadə

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.27 dəq.)
Lehinə	102
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	102
Nəticə: Qəbul edildi	

**6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Hadi Rəcəbli, Qüdrət Həsənzadə, Valeh Ələsgərov

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.31 dəq.)
Lehinə	101
Əleyhinə	0



Bitərəf	0
Səs vermədi	0
İştirak edir	101
Nəticə: Qəbul edildi	

**7. “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Hadi Rəcəbli

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.32 dəq.)
Lehinə	104
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	104
Nəticə: Qəbul edildi	

**8. Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Valeh Ələsgərov

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.33 dəq.)
Lehinə	105
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0

İştirak edir  
Nəticə: Qəbul edildi

105

**9. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Əli Hüseynli

**Təklif:** Qanun qəbul edilsin  
**Səsvermənin nəticələri** (saat 12.34 dəq.)  
Lehinə 102  
Əleyhinə 0  
Bitərəf 0  
Səs vermədi 0  
İştirak edir 102  
Nəticə: Qəbul edildi

**10. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Əli Hüseynli

**Təklif:** Qanun qəbul edilsin  
**Səsvermənin nəticələri** (saat 12.35 dəq.)  
Lehinə 103  
Əleyhinə 0  
Bitərəf 0  
Səs vermədi 0  
İştirak edir 103  
Nəticə: Qəbul edildi

**11. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Əli Hüseynli

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.36 dəq.)
Lehinə	103
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	103
Nəticə: Qəbul edildi	

**12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Ziyad Səmədzadə

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.37 dəq.)
Lehinə	99
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	99
Nəticə: Qəbul edildi	

**13. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə**

**də Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Ziyad Səmədzadə

**Təklif:** Qanun qəbul edilsin

**Səsvermənin nəticələri** (saat 12.38 dəq.)

Lehinə 103

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 104

Nəticə: Qəbul edildi

**14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Ziyad Səmədzadə

**Təklif:** Qanun qəbul edilsin

**Səsvermənin nəticələri** (saat 12.39 dəq.)

Lehinə 104

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 104

Nəticə: Qəbul edildi

**15. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Hadi Rəcəbli

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.41 dəq.)
Lehinə	104
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	104
Nəticə: Qəbul edildi	

17. **“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Validəynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişdir:** Oqtay Əsədov

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.41 dəq.)
Lehinə	102
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0

İştirak edir  
Nəticə: Qəbul edildi

102

**16. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Əli Hüseynli

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.42 dəq.)
Lehinə	104
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	104
Nəticə: Qəbul edildi	

**18. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Eldar İbrahimov

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.44 dəq.)
Lehinə	102

Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	103
Nəticə: Qəbul edildi	

**19. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Ariçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).**

**Çıxış etmişdir:** Oqtay Əsədov

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.44 dəq.)
Lehinə	96
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	96
Nəticə: Qəbul edildi	

**20. “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fəvqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Ziyafət Əsgərov, Azay Quliyev

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.49 dəq.)
Lehinə	103
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	103
Nəticə: Qəbul edildi	

**21. “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Əli Hüseynli, Zahid Oruc

<b>Təklif:</b> Qanun qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 12.58 dəq.)
Lehinə	99
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	99
Nəticə: Qəbul edildi	

**22. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.**



**Çıxış etmişlər:** Oqtay Əsədov, Əli Hüseynli

**Təklif:** Qanun qəbul edilsin

**Səsvermənin nəticələri** (saat 13.00 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 98

Nəticə: Qəbul edildi

**23. “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev

**Təklif:** Layihə birinci oxunuşda qəbul edilsin

**Səsvermənin nəticələri** (saat 13.06 dəq.)

Lehinə 91

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 91

Nəticə: Qəbul edildi

**24. Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan**

## **Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).**

**Çıxış etmişdir:** Ziyafət Əsgərov

**Təklif:** Layihə birinci oxunuşda qəbul edilsin

**Səsvermənin nəticələri** (saat 13.06 dəq.)

Lehinə 95

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 95

Nəticə: Qəbul edildi

**25. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).**

**Çıxış etmişlər:** Ziyafət Əsgərov, Əli Hüseynli, Siyavuş Novruzov, Mələhət İbrahimqızı

**Təklif:** Layihə birinci oxunuşda qəbul edilsin

**Səsvermənin nəticələri** (saat 13.15 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

**26. “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Ziyafət Əsgərov, Aqiyə Naxçıvanlı, Bəxtiyar Əliyev

**Təklif:** Layihə birinci oxunuşda qəbul edilsin

**Səsvermənin nəticələri** (saat 13.19 dəq.)

Lehinə 103

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 103

Nəticə: Qəbul edildi

**27. “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).**

**Çıxış etmişdir:** Oqtay Əsədov

<b>Təklif:</b> Layihə birinci oxunuşda qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 13.20 dəq.)
Lehinə	99
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	99
Nəticə: Qəbul edildi	

**28. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).**

**Çıxış etmişlər:** Oqtay Əsədov, Əli Hüseynli, Aqil Abbas

<b>Təklif:</b> Layihə birinci oxunuşda qəbul edilsin	
<b>Səsvermənin nəticələri</b>	(saat 13.22 dəq.)
Lehinə	105
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	106
Nəticə: Qəbul edildi	

**Azərbaycan Respublikası  
Milli Məclisinin Sədri**

**O.ƏSƏDOV**

# ***MİLLİ MƏCLİSİN İCLASI***

*12 iyul 2019-cu il. Saat 12.*

*Azərbaycan Respublikası Milli Məclisinin Sədri  
Oqtay Əsədov sədrlik edir*

**Sədrlik edən.** Xoş gördük, hörmətli deputatlar. Xahiş edirəm, yerlərinizi tutasınız. Xahiş edirəm, qeydiyyatdan keçək.

<b>Qeydiyyat</b>	(saat 12.00 dəq.)
İştirak edir	102
Yetərsay	83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.

Gündəlik sizə paylanıb. Gündəliyimizdə 28 məsələ var. 19 məsələ üçüncü oxunuş, 2 məsələ beynəlxalq saziş, 1 birinci oxunuşda keçən məsələ, 6 məsələ də birinci oxunuşdur. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.01 dəq.)
Lehinə	106
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	0
İştirak edir	106
Nəticə: Qəbul edildi	

Çox sağ olun. Gündəlik təsdiq edildi.

Hörmətli millət vəkilləri, iclasa başlamazdan qabaq mən istərdim ki, bizim Bahar xanım başda olmaqla ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətimizə öz dərin minnətdarlığımı bildirim. Çox yüksək səviyyəli sessiya keçirildi. Mən istərdim ki, Bahar xanım bu sessiya, bizim oradaki nailiyyətimiz haqqında qısa da olsa, bir məlumat versin.

**B.Muradova**, *Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.*

Çox təşəkkür edirəm, hörmətli cənab Sədr. Bizim bütün oradakı fəaliyyətimizi iclasın başlanğıcında qeyd etdiyinizə görə təşəkkür edirəm. Bu, əlbəttə, bizim çoxdan gözlədiyimiz və əldə etmək üçün çalışdığımız bir məqsəd idi. Məlumat üçün demək istəyirəm ki, ATƏT PA-nın Lüksemburqda keçirilən 28-ci illik sessiyası “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə dayanıqlı inkişafa dəstək: “parlamentlərin rolu” mövzusunda həsr olunmuşdu.

Sessiyaya hazırlıq ərəfəsində Azərbaycan nümayəndə heyətinin qarşısında dayanan əsas məqsədlərdən biri, əlbəttə, bu sahədə Azərbaycanda görülən işlər və onun nəticələri haqqında məlumatları sessiya iştirakçılarına çatdırmaq, regionda və Azərbaycanda təhlükəsizlik naminə dayanıqlı inkişaf məqsədlərinə mane olan problemləri bir daha vurğulamaq, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hazırkı vəziyyəti

yətinə dair məlumatlar vermək və status-kvonun dəyişilməsinin vacibliyini vurğulamaq və əsaslandırmaq idi. Azərbaycan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasının himayəsi altında ATƏT PA çərçivəsində çoxsaylı ölkələrin iştirakı ilə öz təşəbbüsü nəticəsində yaratdığı platformalar və onun müsbət nəticələri barədə məlumat vermək, illik sessiyanın gündəliyindəki məsələlərə dair sənədlər üzərində işləmək, mövqeyimizə uyğun dəyişiklik və düzəlişlər ilə çıxış etmək, eləcə də Assambleyanın rəhbər orqanlarına seçkilərdə Azərbaycan nümayəndəsinin qələbəsini təmin etmək də məqsədlər arasında idi.

Kifayət qədər geniş spektrli vəzifələrdi və biz bunların hər biri üçün ciddi hazırlıq prosesinə start verdik. Vurğulamalıyam ki, hər zaman olduğu kimi, bu dəfə də Xarici İşlər Nazirliyi, Azərbaycanın Vyanadakı səfirliyinin əməkdaşları, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi ilə sıx əməkdaşlıq və qarşılıqlı məsləhətləşmələr nəticəsində illik sessiyada komitələrdə təqdim olunacaq hesabatlar və onların əsasında qəbul ediləcək qətnamə layihələrinə Azərbaycanın maraqlarına uyğun dəyişiklik və düzəlişləri təqdim etmək üçün intensiv əlaqələr quruldu.

ATƏT PA-nın qəbul edəcəyi yekun bəyannamədə Dağlıq Qarabağ məsələsinə dair mövqeyimizi əks etdirəcək bəndlərin yer alması üçün fəaliyyətimizi genişləndirdik, tərəfimizdən siyasi məsələlər və təhlükəsizlik, eləcə də demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin məruzəçilərinə bir sıra təkliflərimiz təqdim olundu. Artıq bu komitələrin müvafiq sənədləri çap olunub, paylananda Azərbaycanın maraqlarını ifadə edən bir çox məsələlər həm məruzədə, həm də onun əsasında hazırlanmış qətnamədə öz əksini tapmışdı.

Əlbəttə ki, daha prinsipial mübahisə, ciddi müzakirə doğuracaq məsələlər üzrə isə proseduralara uyğun olaraq rəsmi şəkildə düzəliş və təkliflərimiz 1-ci və 3-cü komitəyə təqdim olunmuş və rəsmi şəkildə qeydiyyatdan keçirilmişdi. Bundan sonra biz bu düzəlişlərə geniş dəstək qazanmaq üçün bütün 57 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinə və hər bir parlamentariyə xüsusi məktublar göndərərək Azərbaycanın təkliflərinin mahiyyətini və hədəfini izah edib, onlardan dəstək istədik. Eyni zamanda, Xarici İşlər Nazirliyi bizim müraciətimizə əsasən bütün səfirliklərə müvafiq tapşırıqlarını vermişdi və hər zaman olduğu kimi, bu dəfə də digər ölkələrdəki diplomatik missiyalarımız və onların nümayəndələri ikitərəfli əsasda bu məsələlərin təkcə Azərbaycanın deyil, eləcə də ATƏT regionuna daxil olan bütün ölkələrin maraqlarına uyğun olduğu üçün bu prosesdə bizə dəstək verilməsi işini apardılar.

Aparılan intensiv işin nəticəsi sessiyanın artıq ilk günündə hiss olunmağa başladı. Sessiya başlamazdan əvvəl ilk olaraq siyasi qrupların iclası keçirilir və sessiyanın gündəliyi, rəhbər şəxslərin seçilməsi və hansısa məsələlərə münasibət formalaşdırılması üzrə məşvərlər aparılır. Səhər tezdən saat 8-də iş başlayan bu qruplarda bizim nümayəndə heyətinin bütün üzvləri iştirak etdi. Həm mövqeyimizi izah etdik, həm də vəziyyəti, sessiyada necə davranmaq lazım olduğunu müəyyən etdik.

Sessiyanın birinci iclası hər zaman olduğu kimi, bu dəfə də Daimi Komitənin iclası idi. Komitənin iclasında mən bayaq vurğuladığım məsələlərə dair Azərbaycanda dayanıqlı inkişaf məqsədləri, onun nəticələri, buna mane olan məsələlər və xüsusi ilə münaqişələrin həlli ilə bağlı sessiyanın çox vacib qərarlar qəbul etməli olduğu barədə



istəyimizi və tövsiyəmizi bildirdim. Konkret nəticələrə gəlirəm. Əlbəttə, parlament sessiyalarında, parlament asambleyalarında iştirak edən həmkarlarımız bilir ki, bu proses çox çətin və ağır zəhmət tələb edən işdir. Bizim siyasi komitədə müzakirə olunacaq ilk təklifimizin mahiyyəti, əlbəttə, Dağlıq Qarabağ və bütün münaqişələrin həll olunması, buna ATƏT PA-nın vahid mövqeyinin əldə olunması və sənəddə əksini tapması məqsədi ilə bağlı idi. Bu barədə aparılan iş öz nəticəsini verdi. Mən sizə sessiyanın qəbul etdiyi Yekun Bəyannamənin 2-ci maddəsində Helsinki Yekun Aktına sadıqlıyın nümunəsi olaraq göstərilən prinsipləri sadalamaq istəyirəm.

2-ci maddə nəzərdə tutur ki, ATƏT Parlament Assambleyası və üzv ölkələr bütün məsələlərə suveren bərabərlik, güc tətbiqinin yolverilməzliyi, sərhədlərin toxunulmazlığı, ölkələrin ərazi bütövlüyü, mübahisələrin sülh yolu ilə həlli, bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq hüququn vicdanla yerinə yetirilməsi və ölkələr arasındakı əməkdaşlıq prinsiplərinə uyğun çalışmalıdırlar və bu səpkidə çalışmağa çağırış edir. Bunun özü artıq bu sənədin əsas ruhunu ifadə edir və buradakı bütün məsələlər Azərbaycanın maraqları daxilindədir.

Həmin deklorasiyanın 10-cu maddəsində isə konkret olaraq ATƏT-in Minsk qrupunun dayanıqlı sülh əldə etmək və Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Azərbaycan və Ermənistan liderləri arasındakı mövcud dialoqu məmnuniyyətlə qeyd edir və sülhün təmin olunması üçün, eləcə də humanitar sahədə tədbirlərin görülməsini davam etdirməyə çağırır. 23-cü maddə isə xüsusi ilə ATƏT-də münaqişə tərəfləri ilə humanitar sahədə inamın möhkəmləndirilməsi və bunun siyasi proseslərlə paralel, sinxronlaşdırılmış bir şəkildə aparılmasını nəzərdə

tuttur ki, bu da, ümumilikdə, Azərbaycanın maraqlarına tam uyğundur.

25-ci maddədə isə gender faktının konkret şəxsə təhlükəsiz qayıdış amilini də nəzərə almaqla daxili məcburi köçkünlərin və qaçqınların öz yaşadıkları ərazilərə Helsinki Yekun Aktı, BMT Nizamnaməsi, ATƏT və ATƏT PA-nın müvafiq sənədlərində nəzərdə tutulmuş qaydalara uyğun ləyaqətli və maneəsiz qayıdışını təmin etməyə çağırır. Mən sənədin birinci hissəsindəki məsələləri vurğulayıram ki, bundan sonra gələn problemlərə və qaldırılan məsələlərə orada məhz bu aspektdən münasibət əksini tapmışdır. Bir maddə digərində irəli sürüləni tamamlayır və sonrakı maddələrin tətbiqi üçün hüquqi əsas yaradır.

Əsas məsələ isə, əlbəttə, ilk növbədə komitənin iclasında müzakirə olunan və Bəyannamənin 22-ci maddəsində yer alan müddədir ki, neçə gündür müzakirələrə səbəb olub. Mən söyləyim ki, Ermənistanda ciddi qarşıdurmalara və çək-çevirə səbəb olub. 22-ci maddədə ilk dəfə olaraq Azərbaycan Ukrayna, Gürcüstan və Moldova ərazisində olan münaqişələrə eyni prizmadan yanaşma nəzərdə tutulur. Siz bilirsiniz ki, əvvəllər bu 3 ölkənin adı bir başqa maddədə çəkilirdi, Azərbaycandakı mövcud problemə yalnız Dağlıq Qarabağ münaqişəsi adı ilə başqa bir maddədə, ayrıca münasibət bildirilirdi. Hər zaman da erməni həmkarlarımız və onların havadarları bunu Qarabağ məsələsinin nadirliyi, münaqişələrin bir-birinə bənzəməməsi ilə əsaslandırırdılar. Hətta Minsk qrupunun səlahiyyətində olduğunu əsas gətirərək buna ayrıca münasibət bildirilməsini vacib hesab edirdilər. Amma irəli atılan ən güclü və vacib addım məhz bunların bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi. Məzmunu ondan ibarətdir ki, – mən vurğulamaq istəyirəm, buna

diqqətlə qulaq asın, – ATƏT PA razılışadırılmış format daxilində tərəflərə ilkin şərt olmadan, ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovada münaqişələri hərtərəfli və dayanıqlı sülh əldə etmək məqsədi ilə konkret nəticələrə yönəlik müzakirə və danışıqları aktivləşdirməyi tövsiyyə edir. Burada hər şey aydındır, hansısa başqa məqamlardan söhbət gedə bilməz.

Düşünürəm ki, bu sessiya ATƏT PA-nın mövqeyini göstərməklə yanaşı, bundan sonra bayaqkı, 25-ci maddədə səslənən tövsiyələrə uyğun olaraq, həm ATƏT özü daxil, həm də digər təşkilatlar münaqişə, onun həlli yolları haqqında danışırkən bu sənədə istinad etməyə məcburdular. Bu sənəd sessiyadan dərhal sonra Parlament Asambleyasının Nazirlər Şurasına təqdim olunur və nazirlər də bu məsələlərdə bu maddəyə istinad etməlidirlər. Ən əsası isə burada Dağlıq Qarabağ sözünün olmaması və münaqişə ölkələri sırasında Azərbaycanın adının olması, münaqişə ərazisi kimi Azərbaycanın göstərilməsidir. Deməli, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 rayon da məhz Azərbaycan ərazisi kimi təsbit olunur. Nəzərinizə çatdırmaq istəyirəm ki, siyasi komitəni hesabat məruzəsində hətta 7 rayonun adları da sadalanır.

İkinci vacib düzəlişimiz isə, ikinciyə keçməmişdən, onu vurğulamaq istəyirəm ki, bu, çox ciddi polemikalar doğururdu. Həm iclasa hazırlıqda, həm də prosesinin gedişində ermənilərin çox ciddi etirazları oldu. Onlar dəfələrlə həm ikitərəfli, həm də elə iclasın gedişində parlamentariləri Azərbaycan adının bu maddədən çıxarılması ilə bağlı verdikləri təklifə səs verməyə çağırıdılar. Amma

sessiyanın, parlamentarilərin mövqeyi birmənalı oldu, bu məsələ səsə qoyularkən Ermənistanın Azərbaycan sözünü buradan çıxartmaq təklifinə yalnız 6 səs verildi. 47 səs isə Azərbaycanın mövqeyini müdafiə elədi və demək olar ki, Ermənistanı çıxmaq şərti ilə bu məsələ yekdilliklə qəbul edildi.

Hesab edirəm, bu, doğrudan da, çox vacib bir uğurdur. Bu uğurun əldə olunmasında əziyyəti olan hər kəsə mən sözümün elə bu yerində təşəkkür etmək istəyirəm, çünki bu, bizim mövqeyimizə və nəinki, bizim, bütün münaqişə zonalarında, bu münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həll olunmasını istəyən ölkələrin və xalqların mövqeyinə tam şəkildə uyğundur. Artıq Azərbaycanı bu sıradan çıxartmaq mümkün olmayacaqdır.

İkinci vacib düzəliş İnsan hüquqları komitəsinin və müvafiq olaraq Lüksemburq qətnaməsinin 120-ci maddəsində yer alır. Bu komitənin qətnaməsinin birinci hissəsində ATƏT PA üzv ölkələrə, – mən bayaq vurğuladım, xüsusi bir maddə vardır ki, münaqişələrin həlli yolu mütləq şəkildə insan hüquqları və humanitar problemlərin həlli ilə sinxronlaşdırılsın və bu sinxronlaşdırma burada öz əksini çox gözəl tapır, – çağırış edir ki, münaqişələrin həlli zamanı əsas insan hüquqları, azadlıqları və humanitar problemlər sahəsindəki mövcud çağırışlara xüsusi diqqət yetirsinlər. Belə ki, münaqişə zonalarında və işğal ərazilərində ərazi işğalı və münaqişədən zərər çəkən insanların, o cümlədən qaçqınların və məcburi köçkünlərin tələblərini ciddi şəkildə dəyərləndirsinlər. Həmçinin işğalçı rejimlərin, – bu hissə də xüsusi maraq kəsb edir, – və onların komandanlığı altında olan silahlı qrupların insanların tələblərinin dəyərləndirilməsi sahəsindəki xüsusi öhdəliklərinə xüsusi diqqət ayırsınlar. Çünki hətta

işğal altında olan ərazilərdə insan haqlarının pozulması baş verirsə, bu sahədəki məsuliyyət və öhdəlik işğalı həyata keçirən silahlı qrupların, onların tabe olduğu komandanlığın və ölkələrin üzərində qalır. Ona görə də, əgər bu gün Ermənistan tərəfi işğal zonası deyərək, yalnız ermənilərin hüquqlarının Dağlıq Qarabağ ərazisində müdafiəsi məsələsini qabardırlarsa, hətta onun pozulmasına görə belə Ermənistan cavabdehdir. Ona görə bu maddənin xüsusi əhəmiyyəti vardır.

Bəyannamənin 167-ci və 168-ci bəndlərində ciddi məsələlər vardır və mən bunu nəzərinizə çatdırmaq istədim. Deyilir, nəzərə alaraq ki, silahlı münaqişələr zamanı qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə və öz əmlaklarına könüllü, – yoldaşlar, bəlkə maraqlı deyil, – təhlükəsiz və şərəfli qayıdış hüquqları təmin olunmalıdır. ATƏT-ə üzv ölkələr beynəlxalq hüququ pozaraq, – bu hissə də xüsusi ilə vacibdir, – digər ölkələrin rayonlarını işğal edərək, xarabalığa çevirdikləri ərazilərə bu rayonlardan məcburi qovulmuş sakinlərin pozulmuş hüquqlarını təxirə salmadan bərpa etməlidirlər. Çox vacib maddələrdir və hesab edirəm ki, bütün bunlara birmənalı səs vermiş digər ölkələrin, 57 ölkənin nümayəndələri birmənalı olaraq Azərbaycanın da mövqeyini müdafiə etmiş olurdular. Hesab edirəm ki, bu sahədə əldə etdiyimiz nailiyyət bundan sonrakı diplomatik işimizdə bizə çox ciddi dəstək olacaqdır.

Mövzumuzun dayanıqlı inkişaf məqsədlərində parlamentlərin rolunun artırılması olduğunu nəzərə alaraq, biz bu sahədə həmkarlarımızın təqdim etdiyi layihələrə də öz düzəlişlərimizi etdik. ATƏT PA-nın Belçikadan olan üzvü Nahima Lanjri tərəfindən irəli sürülmüş “Açıq cəmiyyətlərin yaradılması və ləyaqətli qayıdışın təmininə dəstək

əsasında miqrasiya proseslərinin səmərəli idarə olunması” adlı əlavə bəndə Azərbaycan tərəfinin xüsusi bir düzəlişini, yəni əlavə müddəasını da daxil etməsi təklif olundu. Bu, layihəyə sonuncu bənd kimi daxil edildi. Sizə söyləyim ki, həm hazırlıq prosesində, həm də iclasın gedişatında mən onunla ciddi söhbətlər aparmışdım və o, birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəklədiyini və layihəyə belə bir müddəanın daxil olmasına etiraz etmədiyini vurğulamışdı. Bəndin mahiyyəti ondan ibarətdir ki, ATƏT-ə üzv dövlətləri beynəlxalq hüquqi öhdəliklərinə sadıq qalmaq və inkişaf strategiyalarına investisiya qoymaq, o cümlədən dayanıqlı inkişaf məqsədləri hədəflərinə çatmaq məqsədi ilə insanları öz doğma ölkələrini tərk etməyə vadar edən müharibə, zorakılıq və həlli uzadılmış münaqişələr kimi neqativ amillərin aradan qaldırılmasına, sülh və açıq cəmiyyətin yaradılmasına çağırış edir. Baxın, hətta burada da belə bütün müzakirə olunan məsələlərə Dağlıq Qarabağ problemi və münaqişələrin həlli kontekstindən yanaşıldı və Azərbaycan tərəfinin təklif etdiyi bütün ifadələr, bəndlər, təkliflər sessiyanın sənədlərində nəzərə alındı. Hesab edirəm ki, bu, ümumilikdə, ATƏT PA-nın fəaliyyəti müddətində münaqişələrlə bağlı qəbul etdiyi ən mükəmməl, ən ciddi və ən istinad olunası bir sənəd oldu.

Sonda isə bizim üçün xüsusi ilə vacib bir məsələni vurğulamaq istəyirəm. Bilirsiniz ki, həmkarımız Azay Quliyev əvvəlki 3 il müddətində ATƏT PA-nın vitse-prezidenti vəzifəsində çox səmərəli fəaliyyət göstərmişdi və bu dəfə də onun növbəti 3 il müddətinə seçilməsi məsələsi vardı. Nəzərə alaraq ki, uzun illər ATƏT PA çərçivəsində Azay Quliyevin çoxsahəli, səmərəli fəaliyyəti var idi və onun ATƏT PA-ın işinə şəxsi töhfələri

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ATƏT üzv ölkələri ilə ikitərəfli və çöxtərəfli əsasda həyata keçirdiyi siyasətin konkret nəticələri, Azərbaycanın yerləşdiyi regionda həyata keçirdiyi iqtisadi və enerji layihələri ilə bağlı getdikcə artan nüfuzu və ATƏT-in dəyərlərinin bu regionda davamlı və dayanıqlı olması üçün göstərdiyi səylər nəticəsində Azərbaycanın nüfuzuna nümayəndə heyətlərinin hörməti Parlament Assambleyasında çox idi, ona görə də, hətta namizədlərin qeydə alınması üçün imza toplama prosesində belə bizim namizədimizin nə qədər üstün olduğunu bir daha gördük. Mən burada bunu bir daha vurğulamaq istəyirəm. Biz gərək öz qəhrəmanımızı tanıyaq ki, o kimdir və onun beynəlxalq aləmdə nüfuzu nədən ibarətdir. Bircə faktı demək istəyirəm, bu, özü-özlüyündə hər şeyi deyir. Namizədlik üçün qeydə alınmada ən çox ölkə sayı 43, ən çox imza Azay Quliyevə məxsus idi, 111. Elə bilirəm, alqışlamaq lazımdır. *(Alqışlar.)*

Birmənalı şəkildə dəstək istədiyimiz hər bir ölkə və onun nümayəndəsi Azay Quliyevin xidmətlərini qeyd edərək, ona ilk növbədə səs verməyin vacibliyini vurğulayırdı və belə də oldu. Bizim həmkarımız növbəti üç ilə seçildi və mən inanıram ki, bu üç il müddətində onun yaratdığı imkanlardan maksimum istifadə etməli və əldə etdiyimiz bu nailiyyətləri nəinki qorumalı, daha da artırmalı və münaqişənin həllinə parlament diplomatiyası vasitəsilə öz töhfəmizi verməliyik.

Sonda mən, Oqtay müəllim, ilk növbədə Sizə təşəkkürlərimi bildirmək istəyirəm, Siz bu hazırlıq prosesində bizə çox ciddi dəstək oldunuz. Hara məktub yazmaq, kimlə danışmaq, kimlə görüşmək müraciətlərimiz oldusa, birmənalı şəkildə bunların hamısına Sizdən dəstək aldım. Əvvəldə vurğuladığım kimi, Prezident Administrasiya-

sının xüsusi şöbəsi ilə, Xarici İşlər Nazirliyi ilə çox ciddi əməkdaşlığımız oldu. Onlar bütün məqamlarda bizim yanımızda oldular, Vyanadakı səfirliyin nümayəndələri, konkret olaraq Rövşən müəllimi, Nərmin xanımı da xüsusi qeyd etmək istəyirəm. AzərTAC-ın nümayəndəsi Vüqar Seyidov, bilirsiniz ki, onun jurnalistikaya və Azərbaycan ictimai-siyasi fikrinə çox böyük töhfəsi var və əvvəldən sonadək o, bizimlə bir yerdə oldu. Elə bilirəm ki, o, bu bir həftəni ATƏT PA-da Azərbaycan əhvali-ruhiyyəsi şəraitində yaşadı və bütün məlumatları vaxtında çatdırdı.

Xüsusilə Milli Məclisin Aparatının işçilərini, bizim Katibliyi, Aynur Nurəhmədovanı qeyd etmək istəyirəm. İctimai əsaslarla cəlb etdiyimiz Anar Orucovu, nümayəndə heyətinin üzvlərini xüsusi qeyd etmək istəyirəm. Həm plenar, həm komitə iclaslarında, həm də kluarlarda həmkarlarım Tahir Mirkişili, Kamran Nəbizadə, Ülviyyə xanım, Elşad Həsənov çox vacib, sinxron və əlaqələndirilmiş iş nümayiş etdirdilər və bütün məsələlər üzrə qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu, mənim ATƏT Parlament Assambleyasında 15 il ərzində ən çox razı qaldığım və məni ən çox sevindiren bir sessiya oldu. ATƏT-dəki həmkarlarımız, bu işdə kollektiv və komanda ruhu ilə işləyən həmkarlarımız sağ olsun. Oqtay müəllim, sağ olun. Siz mənə şərait yaratdınız, bu qədər məlumat verə bildim. *(Alqışlar.)*

**Sədrlik edən.** Çox sağ olun, mən bunu xüsusi demək istərdim ki, doğrudan da, çox böyük nailiyyətdir. Azay müəllimin ATƏT PA-nın vitse-prezidenti olmasının bizə çox böyük dəstəyi oldu. Mən çox şadam ki, bu seçkidən sonra növbəti dəfə də bizim ATƏT-də rolumuz yüksək səviyyədə olacaq. Bir şeyi unutduq ki, Azay Quliyev ATƏT Parlament Assambleyası nəzdində yaradılmış İpək



Yoluna Dəstək proqramının da rəhbəri oldu. Bu münasibətlə də səni təbrik edirəm. İnanıram ki, gələn il İsveçrədə keçirilən toplantıda ölkələrin sayı daha da çox olacaq. Bir daha çox sağ olun.

İndi də, icazənizlə, iclasımızı davam etdirək. Sağ olun.

Gündəliyin birinci məsələsi 2019-cu il dövlət büdcəsinə dəyişiklik edilməsi haqqındadır. Üçüncü oxunuş. Buyursun Ziyad Səmədzadə.

**Z.Səmədzadə**, *Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri*.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri. Dövlət büdcəsində edilən dəyişiklərlə əlaqədar üçüncü oxunuşda heç bir təklif edilməmişdir. Bütövlükdə cəmiyyət tərəfindən bu dəyişikliklər müsbət qarşılanmışdır. Ona görə də, millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.

**Sədrlik edən.** Xahiş edirəm, üçüncü oxunuşdur, başqa fikir yoxdursa, münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.23 dəq.)
Lehinə	105
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	105
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

İkinci məsələ. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”. Bu da üçüncü oxunuşdur. Buyursun Hadi Rəcəbli.

**H.Rəcəbli**, *Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri*.

Bu məsələ üçüncü oxunuşda müzakirə olunur. Hamımızın bildiyimiz kimi, bu büdcə 200 milyon manat məbləğində artırılıbdır. Bu da sosial müdafiə qurumlarının özlərinin vəsaiti hesabına yığılan pula görə olubdur. Deputat həmkarlarım iki oxunuşda heç bir irad tutmadıqlarına görə, üçüncü oxunuşda da bu layihəyə səs verməyə dəvət edirəm. Sağ olun.

**Sədrlik edən.** Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.24 dəq.)
Lehinə	104
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	104
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin üçüncü məsələsi. “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, üçüncü oxunuş. Əli Hüseynli buyursun.

**Ə.Hüseynli**, *Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri*.

Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, bu layihə məhkəmə sistemindəki islahatlarla bağlıdır. Hakimlərin maddi təminatının əhəmiyyətli dərəcədə artırılmasına yönəlmişdir. İkinci oxunuşda əlavə təkliflər daxil olmadı, üçüncü oxunuşda səs verməyinizi xahiş edirəm.

**Sədrlik edən.** Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.25 dəq.)
Lehinə	105
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	105
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Dördüncü məsələ. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi, üçüncü oxunuş. Buyurun, Ziyad Səmədzadə.

**Z.Səmədzadə.** Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri. Qanun layihəsi “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklə əlaqədar onunla birlikdə daxil olmuşdur. Təkliflər daxil olmamışdır. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.

**Sədrlik edən.** Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.26 dəq.)
Lehinə	105
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	105
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Beşinci məsələ. “Dövlət satınalmaları haqqında” Qa-

nunda dəyişiklik edilməsi barədə, üçüncü oxunuş. Ziyad Səmədzadə.

**Z.Səmədzadə.** Hörmətli cənab Sədr, bu qanun layihəsi birinci, ikinci oxunuşda ətraflı müzakirə edilmişdir. Heç bir təklif daxil olmamışdır. Ona görə millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.

**Sədrlik edən.** Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.27 dəq.)
Lehinə	102
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	102
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Altıncı məsələ “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Hadi Rəcəbli, buyurun.

**H.Rəcəbli.** Hamınızın bildiyiniz kimi, Qanunda iki maddədə dəyişiklik edilir. Ən önəmli və maraqlı məsələlərdən biri odur ki, pensiyanın minimum həddi 200 manata çatdırılır. Bu da oktyabr ayının 1-dən ölkə üzrə tətbiq olunacaq və eyni zamanda, həyata keçiriləcəkdir. İkinci də ki, indeksləşmə ilə bağlı maraqlı bir məqamdır. Müzakirə edərkən deputat həmkarlarım iki məqamı da razılıqla qəbul ediblər. Hər iki məsələyə, müddəaya səs verməyə dəvət edirəm. Üçüncü oxunuşdur.

**Sədrlik edən.** Sağ olun. Qüdrət Həsənzuliyev.

**Q.Həsənzuliyev.** Təşəkkür edirəm, cənab Sədr. İlk öncə mən də deputat həmkarlarımı ATƏT Parlament Assamb-

leyasındaki uğurlarına görə təbrik edirəm, bu, həm də parlamentin uğurudur.

Oqtay müəllim, üçüncü oxunuşda müzakirə olunan məsələ ilə bağlı, əlbəttə, səs verəcəyəm, amma mən istərdim ki, hörmətli Hadi müəllimin diqqətini bir məsələyə cəlb eləyim. Bəlkə də payızda müvafiq icra orqanları ilə müzakirə aparmaqla bu məsələyə yenidən qayıda bilərik. Burada indeksləşmədən söhbət gedir. Əlbəttə, bu, çox mütərəqqi dəyişiklikdir. Yəni ildə bir dəfə indeksləşmədən söhbət gedir. Amma biz gördük ki, misal üçün deyirəm, 2014-cü ilin dekabrında, 2015-ci ilin əvvəlində iki dəfə bizim manat devalvasiyaya uğradı. Ona görə də, indi allah eləməsin ki, bir də yenidən Azərbaycanda belə bir devalvasiya, yaxud ciddi inflyasiya olsun. Amma biz qanunverici orqan kimi mütləq hesab edirəm ki, müəyyən məsələləri nəzərə almalıyıq.

O baxımdan düşünürəm ki, gələcəkdə, indeksləşmə ildə bir dəfə deyil, ayda bir dəfə olmalıdır. Müvafiq dövlət orqanlarının işi nədir ki? Misal üçün deyirəm, bu, ilin əvvəlində yaxud sonunda oldu, bir aydan sonra ciddi inflyasiya oldu, belə çıxır ki, pensiyaçılar, sosial müavinət alan imkansız insanlar bir il gözləməlidirlər ki, bir ildən sonra indeksləşmə olacaq və onların tutaq, pensiyaları artırılacaq. Yaxud biz indi ünvanlı sosial yardımlar veririk, həmin ünvanlı sosial yardımların məbləği artırılacaq. Ona görə də, hesab edirəm, ayda bir dəfə müvafiq orqanlar toplaşsınlar, inflyasiyanı nəzərə alaraq, ehtiyac yoxdursa, qalacaq yerində, ehtiyac varsa, baza hissəsini artırınsınlar. Ona görə, düşünürəm, biz payızda bu məsələyə qayıtsaq, doğru olardı. Diqqətinizə görə çox sağ olun. Mən bu məsələyə səs verəcəyəm. Sağ olun.

**Sədrlik edən.** Sağ olun. Valeh Ələsgərov.

**V.Ələsgərov.** Oqtay müəllim, dəqiqləşdirmək üçün deyim ki, hər ay da, hər həftə də etmək olar. Ancaq istehlak qiymətləri indeksinə uyğun olaraq indeksləşmə gedəcəksə, hər ay olsa, bu indeks bir ay qalxacaq, bir ay düşəcək. Bir illik ona görə seçilibdir ki, orta dəyəri qiymətləndirilib, buna uyğun indeksləşmə keçiriləcək. Təşəkkür edirəm.

**Sədrlik edən.** Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.31 dəq.)
Lehinə	101
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	101
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Yeddinci məsələ. “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Hadi Rəcəbli, buyurun.

**H.Rəcəbli.** Minnətdaram, Oqtay müəllim. Bildiyiniz kimi, 2018-ci ildə istifadə olunmayan 15 milyon manat vəsaitin bu ilin büdcəsinə salınması çox önəmli bir haldır və dediyimiz kimi, hər dəfə ki, bu vəsaitlərin də böyük bir qismi, bilavasitə yarısı özünəməşğulluğa yönələcək. Bütövlükdə başqa fikir olmadığına görə, deputat həmkarlarımı bu layihəyə səs verməyə çağırıram.

**Sədrlik edən.** Xahiş edirəm, layihəyə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.32 dəq.)
Lehinə	104
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	104
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin səkkizinci məsələsi Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi barədədir. Buyursun Valeh Ələsgərov.

**V.Ələsgərov**, *Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.*

Təşəkkür edirəm, cənab Sədr. Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa birinci, ikinci oxunuş keçiriləndə heç bir irad, təklif daxil olmamışdır. İkinci oxunuşdan sonra keçən müddətdə də əlavə dəyişiklik təklif olunmamışdır. Ona görə də, hesab edirəm ki, səs verib qəbul edə bilərik.

**Sədrlik edən.** Xahiş edirəm, layihəyə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.33 dəq.)
Lehinə	105
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	105
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Doqquzuncu məsələ. Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə. Buyursun Əli Hüseynli.

**Ə.Hüseynli.** Çox sağ olun, cənab Sədr. Məcəllədə təklif olunan dəyişiklik Dövlət Mənzil Fondunun yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı idi. Birinci və ikinci oxunuşda əlavə təkliflər daxil olmadı. Üçüncü oxunuşda səsə qoyulmasını xahiş edirəm.

**Sədrlik edən.** Xahiş edirəm, layihəyə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.34 dəq.)
Lehinə	102
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	102
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Növbəti, onuncu məsələ. “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun, Əli Hüseynli.

**Ə.Hüseynli.** Çox sağ olun. Hörmətli həmkarlar, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik beynəlxalq standartlara uyğun olaraq, iki yol nişanının, “sarı kəşişmə toru” və “daimi sağa dönmə” nişanlarının Azərbaycan qanunvericiliyinə gətirilməsi ilə bağlıdır. Çox mütərəqqi bir düzəliş idi, həm komitədə, həm də parlamentdə dəstəklənmişdi. Üçüncü oxunuşda səsə qoyulmasını xahiş edirəm.

**Sədrlik edən.** Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.



<b>Səsvermənin nəticələri</b>	(saat 12.35 dəq.)
Lehinə	103
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	103
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Növbəti, 11-ci məsələ. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Əli müəllim, buyurun.

**Ə.Hüseynli.** Çox sağ olun, cənab Sədr. Bu layihə ilə bağlı da ikinci oxunuşda əlavə təkliflər daxil olmadı, üçüncü oxunuşda səsə qoyulmasını xahiş edirəm.

**Sədrlik edən.** Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.36 dəq.)
Lehinə	103
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	103
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Növbəti, 12-ci məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Buyurun, Ziyad Səmədzadə.

**Z.Səmədzadə.** Hörmətli cənab Sədr, hörmətli millət vəkili. Qanun layihəsinin üçüncü oxunuşu ilə əlaqədar təkliflər daxil olmamışdır. Ona görə də millət vəkili.

lərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.

**Sədrlik edən.** Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.37 dəq.)
Lehinə	99
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	99
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

On üçüncü məsələ. “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Ziyad müəllim, buyurun.

**Z.Səmədzadə.** Cənab Sədr, hörmətli millət vəkilləri. Bu qanun layihəsi operator, onun sürücüsü və onların hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir və bununla da ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq sərnişin və yük daşımalarının beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Millət vəkillərindən xahiş edirəm ki, dəyişiklik, təklif daxil olmadığını nəzərə alaraq, bu qanun layihəsinə səs versinlər.

**Sədrlik edən.** Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.38 dəq.)
Lehinə	103
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	104
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Növbəti, on dördüncü məsələ. “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.

**Z.Səmədzadə.** Hörmətli millət vəkilləri, qanun layihəsinə üçüncü oxunuşla əlaqədar təkliflər daxil olmamışdır. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.

**Sədrlik edən.** Sağ olun. Xahiş edirəm, təklif yoxdursa, qanun layihəsinə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.39 dəq.)
Lehinə	104
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	104
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Növbəti, 15-ci məsələ. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (üçüncü oxunuş). Buyursun Hadi Rəcəbli.

**H.Rəcəbli.** Minnətdaram, Oqtay müəllim. 15-ci və 17-ci məsələ eynidir. Burada, Oqtay müəllim, keçən səfər də o söhbət çıxdı, ortada bir məsələ olduğundan mən bunu ardıcıl demədim. Amma məsləhətdirsə, mən 15-ci və 17-ci məsələni bir yerdə deyim.

Demək hər iki, 15-ci və 17-ci məsələnin mahiyyətində bir şey durur. 15-ci məsələdə Əmək Məcəlləsində və Miqrasiya Məcəlləsində edilən dəyişiklikdir. 17-ci məsələdə isə 9 qanuna edilən dəyişiklikdir. Biz ötən il “Məşğulluq haqqında” ge-

nişmiqyaslı, böyük bir Qanun qəbul etmişik və bu Qanunun tətbiqi ilə bağlı belə dəyişikliklər edilir. Deputat həmkarlarımızın heç bir təklifləri olmadığına görə, xahiş edirəm, hər iki, həm 15-ci, həm də 17-ci məsələlərə səs versinlər. Sağ olun.

**Sədrlik edən.** Çox sağ olun. Buyurun, gündəliyin 15-ci məsələsinə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.41 dəq.)
Lehinə	104
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	104
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

İndi 17-ci məsələyə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.41 dəq.)
Lehinə	102
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	102
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

16-cı məsələ. İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi barədə (üçüncü oxunuş). Əli müəllim, buyurun.

**Ə.Hüseynli.** Çox sağ olun. Hörmətli həmkarlar, İnzibati Xətalər Məcəlləsində təklif olunan əlavə və dəyişikliklər Hadi müəllimin məruzələrindən irəli gəlir. Belə ki, “Məşğulluq haqqında” Qanunda qanunvericiliyin pozulmasına görə məsuliyyət növləri nəzərdə tutulur və bunlar

cərimə sanksiyası formasındadır. Əlavə təkliflər daxil olmamışdır, səsə qoyulmasını xahiş edirəm.

**Sədrlik edən.** Xahiş edirəm, münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.42 dəq.)
Lehinə	104
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	104
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 18-ci məsələsi də 9 qanunu uyğunlaşdırmaq məsələsidir. Buyursun Eldar İbrahimov.

**E.İbrahimov,** *Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.*

Çox sağ olun. Cənab Sədr, hörmətli deputat həmkarlarım, istər 18-ci, istərsə də 19-cu məsələ, hər ikisi eyni mənanı kəsb edən qanun layihələridir. İkinci oxunuşda müzakirə edilərkən heç bir irad və təklif daxil olmadı, üçüncü oxunuşa tam hazırdır. Ona görə də hörmətli həmkarlarımdan, xahiş edirəm, səs verək.

**Sədrlik edən.** Çox sağ olun. Həqiqətən, bu, dəyişikliklər edilən qanunların sayı 15 idi, yarıbayarı bölüb iki məsələ etdik. Xahiş edirəm, gündəliyin 18-ci məsələsinə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.44 dəq.)
Lehinə	102
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	103
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Sonuncu üçüncü oxunuş, 19-cu məsələ. Xahiş edirəm, münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.44 dəq.)
Lehinə	96
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	96
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Hörmətli millət vəkilləri, bununla da gündəliyin üç oxunuşla bağlı məsələləri sona çatdı. Elə bizim növbə-dənkənar sessiyanın iclaslarının əsas məqsədlərindən biri də o idi ki, biz qanunları 3 oxunuşdan keçirməli idik. Bu qanun layihələri sentyabra qalmasın deyə biz işlədik ki, bu qanun layihələrini vaxtında qəbul edək. İndi keçirik digər məsələlərə. İki beynəlxalq saziş var. “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fəvqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi. Buyursun Ziyafət Əsgərov.

**Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.**

Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, bildiyiniz kimi, biz bu qəbildən olan xeyli sazişlər imzalamışıq, qanunlar ratifikasiya etmişik. Sizin müzakirənizə təqdim olunan qanun layihəsi də həmin qəbildən olan qanun layihələrindəndir. Bilirsiniz ki, ümumiyyətlə, Azərbaycanda Fəvqəladə Hallar Nazirliyinin digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq sahəsində çox

müsbət təcrübə praktikasını var. Hesab edirəm ki, qanun layihəsində göstərilən müddəalar Azərbaycanın dövlət, milli maraqlarına tam cavab verir və sizi bu qanun layihəsinə müsbət münasibət bildirməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.

**Sədrlik edən.** Sağ olun. Azay Quliyev.

**A.Quliyev.** Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, dəyərli mətbuat təmsilçiləri! Mən də, doğrudan da, bu gün Monteneqro ilə Azərbaycan arasında dostluq münasibətlərinin parlament səviyyəsində davam etdiyini qeyd etmək istəyirəm. Biz Monteneqro ilə hərtərəfli əməkdaşlıq edirik və bugünkü Sazişin də Milli Məclis tərəfindən təsdiqlənməsi, əlbəttə ki, çox təbiidir və mən buna səs verəcəyəm.

Amma hörmətli cənab Sədr, əgər icazə versəniz, mən bir neçə kəlmə bu gün burada səsləndirilən fikirlərə də münasibət bildirərdim. İlk növbədə hörmətli Bahar xanıma təqdimatına görə minnətdarlığımı bildirirəm. Çox sağ olun, Bahar xanım. ATƏT Parlament Assambleyasında fəaliyyətlə bağlı geniş və ətraflı məlumat verdiniz. Qeyd etməliyəm ki, Sizin də, hörmətli Bahar xanım, bu prosesdə, nümayəndə heyətinin rəhbəri kimi işin təşkilində çox böyük rolunuz var. Bütövlükdə nümayəndə heyətinin səfərbər olmasında fəvqəladə xidmətinizi mən də qeyd etmək və buna görə təşəkkür etmək istəyirəm.

Əlbəttə, Siz çox haqlı olaraq qeyd etdiniz ki, bizim beynəlxalq aləmdə əldə etdiyimiz bütün uğurların arxasında Azərbaycan dövləti, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət, cənab Prezidentin daxili və xarici siyasəti, mükəmməl, qətiyyətli işləri dayanır. Bu gün beynəlxalq aləmdə əldə etdiyimiz uğurlar həm də Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasətin beynəlxalq aləm

tərəfindən qəbuludur, etirafıdır və qiymətləndirilməsidir. Bu, birmənalı şəkildə belədir. Bizim kollektiv işimizin, uğurlarımızın əldə olunmasında, şübhəsiz ki, digər qurumların, bayaq Siz qeyd etdiyiniz kimi, Xarici İşlər Nazirliyinin, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin də böyük xidməti, rolu, töhfəsi var. Əlbəttə, bunu da xüsusilə qeyd etdiniz, mən də bu fikirlərə qoşuluram.

Əlbəttə, hesab edirəm ki, biz bir parlament olaraq əldə etdiyimiz uğurları həm də hörmətli Spikerimizin, Oqtay müəllimin bilavasitə dəstəyi və onun verdiyi töhfə ilə əlaqələndirməliyik. Oqtay müəllim, mən Sizə təşəkkür edirəm ki, ATƏT PA-nın bütün fəaliyyətinə, həyata keçirdiyi bütün işlərə və bizim nümayəndə heyətinə, doğrudan da, hərtərəfli dəstək verdiniz və düşünürəm ki, bundan sonra da, əlbəttə, biz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik, dövlətimizi, ölkəmizi yüksək səviyədə təmsil etməkdə davam etməliyik. Mən bir daha Milli Məclisə, bütövlükdə həmkarlarımıza və Oqtay müəllim, başda Siz olmaqla bütün rəhbərliyə verdiyiniz dəstəyə, inandığınıza, etimadınıza görə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun.

**Sədrlik edən.** Sağ olun. Xahiş edirəm, gündəliyin 20-ci məsələsinə münasibət bildirək.

**Səsvermənin nəticələri**

(saat 12.49 dəq.)

Lehinə	103
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	103
Nəticə: Qəbul edildi	



Çox sağ olun, qəbul edildi.

21-ci məsələ. “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi. Buyursun Əli Hüseynli.

**Ə.Hüseynli.** Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Məlumat üçün bildirmək istəyirəm ki, 2011-ci ildə Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, – bunlar əsas etibarilə türkdilli və müsəlman dövlətləridir, – antikorrupsiya orqanlarının rəhbərlərinin və ombudsmanların birinci görüşündə həm antikorrupsiya orqanları və həm də ombudsmanlar arasında əməkdaşlıq üçün regional mərkəzin yaradılması qərara alınmışdır. Həmin regional mərkəzin katibliyinin də Tehran şəhərində fəaliyyət göstərməsi nəzərdə tutuldu. Bu regional mərkəzin fəaliyyəti, təbii ki, Nizamnamə ilə təsdiqlənməlidir və Nizamnamə Milli Məclisdə ratifikasiya olunmaq üçün təqdim edilmişdir. Həqiqətən də, korrupsiyaya qarşı mübarizədə, antikorrupsiya fəaliyyətində həm korrupsiya ilə mübarizə orqanlarının, həm də ombudsmanların arasında əməkdaşlıq əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın da iştirak edəcəyi belə bir regional mərkəzin yaradılması təqdirəlayiq haldır. Hesab edirəm ki, Nizamnamə beynəlxalq hüquq normalarına, beynəlxalq sənədlərə uyğun olaraq, tam düzgün hazırlanmışdır və ona görə də, Nizamnaməyə səs verilməsini xahiş edirəm.

**Sədrlik edən.** Zahid Oruc.

**Z.Oruc.** Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Nizamnamə sənədinə, təbii ki, bir əlavə etmək mümkün deyil, çıxışa onunla bağlı yazılmamışam.

Eyni zamanda, çıxış imkanı olduğu üçün ATƏT Parlament Assambleyasında bizim deputat qrupunun burda öyülən və haqlı olaraq qeyd olunan fəaliyyətini hamımız təqdir edirik. Onlar Azərbaycan dövlətinin aktivinə yazılır. Adətən, biz on illər ərzində bütövlükdə Qarabağa çatmamışıq deyə, bəzən bu cür siyasi uğurları tam miqyası ilə qiymətləndirmək imkanında olmuruq. Ancaq əksi olsaydı, yəni uğur deyil, əleyhimizə bir qətnamə, qərar qəbul olunmuş olsa idi, onu dərhal Azərbaycanın düşmənləri də istifadə edəcəkdilər. Bizim özümüzdə də bir bədbinlik yaratmış olacaqdı. Elə hesab edirəm ki, günün birində Azərbaycan öz torpaqları uğrunda hərbi əməliyyat keçirəndə bu siyasi aktlar, siyasi qərarlar, qətnamələr Azərbaycan dövlətinin özünümüdafiə qərarlarına çevriləcək, çünki burada beynəlxalq qurumların özünün imzası var.

Cənab Sədr, çox qısa şəkildə, hiss etdiyim bir məsələ ilə bağlı narahatçılıqlarımı bölüşməyə ehtiyac var. Ona görə sessiyanın sonuncu iclasında söz aldım. Çox təşəkkür edirəm ki, Siz də buna imkan yaratmışınız.

Müasir dövrdə mənim aləmində informasiyanın nə boyda əhəmiyyət daşıdığını sübut etmək üçün hansı isə kitablardan sitat gətirməyə ehtiyac yoxdur. İndi dövlətlər yalnız orduların, təhlükəsizlik qüvvələrinin, iqtisadiyyatların üzərində qurulmayıb, dövlətlər həm də informasiyanın üzərində bərqərar olub və baxmayaraq ki, informasiya nazirlikləri sovet dövründən sonra ləğv olunub, indi bütün dövlət təsisatları sanki informasiya nazirliyi imiş kimi işləyirlər, işləməlidirlər. Lakin mən son 3 ayda bizim dövlət, hökumət orqanlarının strukturlarının fəaliyyətinin monitorinqi əsasında gəldiyim müəyyən qənaətləri çox qısa olaraq bölüşmək istəyirəm. 3 ayda, məsələn, hansı isə bir nazirliyin olmasa da, bizim İçərişəhər me-

marlıq kompleksi, onun çevrəsində yaranan, qala divarlarının qorunması adı ilə Azərbaycan hakimiyyətinə qarşı açılan bir davanı, o orqanın informasiya mərkəzindən qurulan prosesləri diqqətinizə çatdırmaq istəyirəm.

Gördüyünüz kimi, bir az obrazlı söyləsək, oradakı toplardan hakimiyyəti vurmağa çalışan qüvvələr mövcud idi. Bunlar beynəlxalq tədbir qarşısında baş verməkdə idi və məqsəd bəlli idi. Ölkənin birinci xanımı, hörmətli Mehriban xanım ora gəldi, hadisə yerində oldu, vəziyyət ilə tanış olandan sonra medianın qarşısına çıxdı. O əsən, coşan emosiyalara da aydınlıq gətirildi, amma eyni zamanda, başqa qurumlar üçün də fəaliyyətin növbəti bir tezisi səsləndi. Deyildi ki, bu cür tədbirlər zamanı görülcək hər hansı işlər öncəsi geniş ictimai məlumatlandırılma keçirilməlidir. Ardınca “Salam Cinema” ətrafında eyni istehkamlar quruldu. Bir zamanlar malakanların ibadət yeri olan məkan hansı isə səbəblərdən özəlləşdirilibdir və onun ətrafında yenə də cəsus şəbəkələri fəaliyyət həyata keçirirlər. Yenə də prosesə Mehriban xanım müdaxilə etdi.

İndi son 3 gündə biz nəyi müşahidə edirik? İnformasiya aləmini dərin monitoring edəndə biz görməkdəyik ki, informasiya məkanında öz mövqelərini qurub, hər gün hakimiyyətin siyasətini əngəlləmək, bu çevrədə fəaliyyət aparan böyük məmurlar ordusunun əl-qolunu boşaltmaq, hakimiyyətin içərisində müxtəlif parçalanma elementləri yaratmaq, onun monolitliyinə təsir göstərmək üçün hər cür təxribatdan faydalanmaqdadırlar. Gəncədə bir il əvvəl icra başçısına atılmış güllələrdən sonra həbs olunan şəxslərin biri Penitensiar xidmətin müalicə müəssisəsində dünyasını dəyişib. Adam xərçəng xəstəsi olubdur. Prokurorluq və Penitensiar xidmət 3 gündən sonra, yalnız bu gün məsələ ilə bağlı açıqlama veribdir. Mən düşünürəm ki, bu,

düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın cəsədini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparənları prokurorluq orqanı da, Penitensiar xidmət də, görməli idilər və görürdülər.

Məqsəd gəncəniləri bu və ya digər formada dövlətdən küsdürməkdir. Məqsəd 1990-cı illərdə Azərbaycan dövlətinin lideri, memarı, Heydər Əliyevin apardığı o xilaskarlıq missiyasının üzərinə bu gün kölgə salmaqdır ki, guya Gəncəyə qarşı hansı isə bir əməliyyat olubdur. Həlbuki Gəncənin bütün quruculuğu Azərbaycan dövlətinin adı ilə bağlıdır. Mən elə hesab edirəm ki, belə olan şəraitdə dövlət, hakimiyyət orqanlarının informasiya siyasətini, – başa çatdırıram, rica edirəm, – fəaliyyətlərində birinci yerə qoymaq onların ələlxüsus vəzifəsidir.

Cənab Prezident onlara gen-bol şərait yaradıbdır. Hamısının gözəl binaları var, çox əla. Prokurorluğun da, Ali Məhkəmənin də. İstintaq idarələrinin rəhbərləri nə ilə məşğul idilər? Açıqlama verə bilərdilər ki, bu adamların cinayəti nədən ibarətdir. Mənim yaxın qohumum Şəmkirdə polis orqanlarında siravi heyətdə çalışır. Həmin o Rəşad Atakişiyev, polis zabitini qətlə yetirən şəxs, el dili ilə deyəcəyəm, qoy bəlli olsun, ondan qəhrəman obrazı düzəldənlər də bilsinlər, qarğıdalı sahəsinin içərisindən çıxaraq, əlindəki qumbara ilə 8 polisi qətlə yetirməyə hazırlıq vəziyyətində güllələnmişdir. Qətlə yetirilmişdir və düz olmuşdur. Amma aylarla onun üzərində çəkilişlər etmək olardı. Bizim kriminalistlərdən, digər əməliyyat qruplarından, oradakı bu çəkilişlərdən, bu məsələdə dövlətin mövqeyi tam təqdim olunandan sonra siyasətçilər, politoloqlar efirə çıxıb bilərdi, bu hadisələr üzərindən dövlət əleyhinə olan siyasətə qiymət verərdilər.

Təşəkkür edirəm, cənab Sədr. Mən bu iclasda onu de-

mək istəyirəm ki, dövlət rəhbərliyi bu məsələlərlə bağlı tapşırıq vermədən bu qurumlar konstitusion vəzifələrini yerinə yetirərək, bu addımları atacaqları təqdirdə Azərbaycan hakimiyyəti əleyhinə informasiya terroru aparanlar əllərindəki arqumentlərini xeyli alınmış görürlər. Təşəkkür edirəm, bunu demək istəyirdim.

**Sədrlik edən.** Zahid müəllim, çoxdandır danışmırdın deyə, imkan yaratdıq ki, danışasan, ancaq biz burada bir qayda yaratmışıq, əsas gündəlik ətrafında. Dediğiniz sözlərdə həqiqət var, amma çalış, gələn il bir az tez-tez danış, darıxırsan danışmayanda, gündəlikdən danış.

Xahiş edirəm, layihəyə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 12.58 dəq.)
Lehinə	99
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	99
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 22-ci məsələsi 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.

**Ə.Hüseynli.** Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, bildiyimiz kimi, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddəti bizim qanunvericilikdə, yəni əsas qanunda 2022-ci il müəyyən edilmişdir. Məhz buna görə də digər 7 qanunda rəqəmlər dəyişməlidir. Bu, texniki bir dəyişik-

likdir. Belə ki, “Vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Əhalinin dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və Ailə Məcəlləsində müvafiq olaraq “2020” sözləri “2022” sözləri ilə əvəz olunur. Bilirsiniz ki, bizim qanunvericiliyə uyğun olaraq ad və rəqəm dəyişiklikləri texniki dəyişikliklər hesab olunur və bir oxunuşda qəbul olunmalıdır. Ona görə hörmətli həmkarlarımdan layihəyə səs vermələrini xahiş edirəm.

**Sədrlik edən.** Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 13.00 dəq.)
Lehinə	97
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	98
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Hörmətli millət vəkilləri, qalan 6 məsələmiz birinci oxunuşdur. 23-cü, 24-cü məsələlər bir zərfdə daxil olub. “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə. Buyursun Əli Hüseynli.

**Ə.Hüseynli.** Çox sağ olun. Hörmətli həmkarlar, bilirsiniz ki, notariat sahəsində son dövrlər həm qanunvericilikdə, həm də qanunun tətbiqində islahatlar həyata keçirilir və Azərbaycan notariat orqanları Beynəlxalq Notariat Palatası ilə də əməkdaşlıq edir. Məhz Beynəlxalq Notariat

Palatasının tövsiyələri nəzərə alınmaqla, beynəlxalq ifadə kimi “notariat kontorları” “notariat ofisi” anlayışı ilə əvəz olunur. Bu, birinci məsələ.

Digər tərəfdən isə, bilirsiniz ki, bizdə həm dövlət, həm də xüsusi notariuslar fəaliyyət göstərir. Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət və notariat arxivinə təhvil verilməməsinə görə də cərimə formasında məsuliyyətin nəzərdə tutulması təklif olunur. Belə ki, fəaliyyətinə xitam verilmiş xüsusi notarius tərəfindən aparılmış notariat hərəkətləri barədə sənədlər 1 ay müddətində Dövlət notariat arxivinə təhvil verməlidir. Əks-təqdirdə 300 manatdan 500 manata qədər məbləğdə cərimə nəzərdə tutulur. Hər iki layihəyə səs verilməsini xahiş edirəm.

*Azərbaycan Respublikası Milli Məclisi Sədrinin  
birinci müavini Ziyafət Əsgərov sədrlik edir*

**Sədrlik edən.** Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Qüdrət Həsənpuliyev.

**Q.Həsənpuliyev.** Təşəkkür edirəm, Ziyafət müəllim. İlk öncə mən çox hörmət etdiyim deputat həmkarım Zahid Orucun bir fikrinə münasibət bildirmək istəyirəm ki, doğrudan da, dövlət orqanları çevik olmalıdırlar. Zahid müəllim həmişə aktual məsələlərə toxunur. Amma o fikirlə razı deyiləm ki, əgər hansısa dövlət orqanının işində nöqsan varsa, məqsəd əhalini dövlətin üstünə qaldırmaqdır. Bu, bir az ciddi ittiham oldu. Ona görə də düşünürəm ki, bu fikirlə razılaşmaq olmaz.

Müzakirə olunan məsələ ilə bağlı isə mən onu qeyd etmək istəyirəm ki, Azərbaycanda çoxlu sayda notariuslar olsa da, xüsusilə rayon yerlərində tərcümə problemləri var. İnsanlar bəzən notarial qaydada hansısa sənədi təsdiq

etmək üçün Bakıya gəlmək zorunda qalırlar. Yeni notariatlar, xüsusilə də xüsusi notariatlar yaradılarkən qarşıya mütləq tələblər qoyulmalıdır ki, ən azından həmin notariatlarda rus və beynəlxalq dil olan ingilis dili ilə bağlı tərcüməçilər olsun. Bizim burada, Yasamalda “ASAN xidmət” var, növbə əlindən insanlar bəzən 1 sutka ərzində bir sənədi tərcümə elətdirib, təsdiq etdirə bilmirlər. O qədər böyük növbələr var. Ona görə də, Ziyafət müəllim, Siz yeni notariatların açılması məsələsini də diqqətdə saxlayın. Yəni bu asanlaşdırılmalıdır, sadələşdirilməlidir. Hüquqşünaslar qoy getsinlər asanlıqla notariatlar açsınlar. Bu prosedura xeyli dərəcədə çətindir.

İkincisi, əgər biz notariat hərəkətlərinin aparılması sahəsində yeni, müasir texnologiyaların tətbiqi ilə notariat elektron məlumat bazası yaradırsaq, niyə belə bir şərt qoyuruq ki, misal üçün, hansısa daşınmaz əmlakın, tutaq, notarial qaydada bir adamdan digərinə satılması, yaxud digər notarial hərəkətlərin edilməsi üçün bu işlər mütləq həmin ərazidə olan notariatda görülməlidir. Əgər, belə deyək, bütün respublika üzrə ümumi mərkəzləşmiş müasir məlumat bazası varsa, fərqi nədir, mən tutaq ki, hansısa bir bağ evi alıram, onu mütləq gedib həmin ərazidəki notarial ofisdə qeydiyyatdan keçirməliyəm. Düşünürəm, bu məsələ də öz həllini tapmalıdır.

Bir də sovet dövründən qalma bir məsələ var. Bu, avtomobillərin idarəetməyə verilməsi üçün bunu mütləq notarial qaydada rəsmiləşdirilməsidir. Yəni dünyanın heç bir sivil ölkəsində belə bir şey yoxdur. Tutaq ki, 2–3 yoldaş, yaxud ata-oğul oturub, birdən oğlunun avtomobilini götürüb harasa getmək istəyir, buna vacib lazımdır. Deyir ki, avtomobili ver, mən gedirəm, tutaq, yarım saatlıq, bir saatlıq hansısa iş dalınca. Gərək bu gedə notarial



qaydada onu rəsmiləşdirə, sonra öz avtomobilini verə onun dostu, yaxud kimsə sürsün. Yəni əgər şəxs müraciət etmirsə ki, mənim avtomobilim oğurlanıb, o halda qoy versin qohumuna, dostuna. Bunun notarial qaydada təsdiq olunmasının, belə etibarnamənin verilməsinin əhəmiyyəti nədir? Düşünürəm ki, son vaxtlar, ümumiyyətlə, bütün sahələrdə islahatlar aparılır, biz insanlarımızı, vətəndaşlarımızı bu sahədə əlavə incitməməliyik və onlardan o etibarnamə üçün əlavə pul tələb etməməliyik. Diqqətinizə görə çox sağ olun.

**Sədrlik edən.** Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, 23-cü məsələyə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 13.06 dəq.)
Lehinə	91
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	91
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

24-cü məsələyə, xahiş edirəm, münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 13.06 dəq.)
Lehinə	95
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	95
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Növbəti məsələ. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi. Birinci oxunuş. Əli müəllim, buyurun.

**Ə.Hüseynli.** Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, bilirsiniz ki, biz təxminən 1 ay bundan öncə “Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiyaya Qanunu qəbul etdik. Ümumiyyətlə, hesab edirəm, çox təqdirəlayiq hal oldu ki, biz Dövlət gerbi haqqında, yəni Konstitusiyanın tələblərindən irəli gələn bütün paket Konstitusiyaya qanunlarını demək olar, qəbul etmişik. İndi həmin Qanunun icrası ilə bağlı zamanında, yəni 1991-ci və 2004-cü illərdə qəbul olmuş “Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlara dəyişiklik edilir. Əslində, bu, uyğunlaşdırma xarakterlidir. Çünki Konstitusiyaya Qanununun müddəaları qüvvədədir. Ona görə də mövcud qanunlarda düzəliş edilir. Uyğunlaşdırma xarakterlidir və səsə qoyulmasını xahiş edirəm.

**Sədrlik edən.** Sağ olun, Əli müəllim. Qanun layihəsi ilə bağlı Siyavuş müəllim Novruzov, buyurun.

**S.Novruzov.** Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən bu qanun layihəsinə səs verəcəyəm. Amma bir neçə məsələyə toxunmaq istəyirəm. Birinci növbədə biz bu gün bayraq haqqında danışırıqsa, müstəqil Azərbaycanda bu bayrağı ilk dəfə qaldıran, bunu əbədi edən, enməyə qoymayan, müstəqil Azərbaycan dövlətini quran, bu günə gətirib çıxaran ümummillə liderin bir neçə gündən sonra hakimiyyətə gəlməsinin 50 illiyidir. Əgər biz buna toxunmururuqsa, “Dövlət bayrağı haqqında” Qanunla bağlı fikirlərimizi söyləyiriksə, bu bayraq bir dəfə qalxmışdı, endi,

lakin ümummilli liderin rəhbərliyi altında bu bayraq əbədidir. Bu gün bu bayraq dünyanın bütün ölkələrində, bütün beynəlxalq təşkilatlarında dalğalanır. Ümummilli liderin birinci dəfə hakimiyyətə gəlməsi məhz ikinci müstəqil Azərbaycanın bu cür inkişafının əsasını qoydu. Bütün sahələrə nəzər salsaq, görürük ki, hər bir sahədə uğurlar, inkişaf, tərəqqi başladı.

İkinci mərhələnin özündə qardaş qırğınının, Azərbaycanda separatizmin qarşısının alınması, neft kontraktlarının imzalanması, Azərbaycan iqtisadiyyatının, dövlətinin qurulması, Azərbaycan Konstitusiyasının qəbul olunması və bu gün parlamentin formalaşdırılması onun xidmətləridir. Biz o parlamentləri görmüşdük, hansı parlamentdir və hansı vəziyyətdədir. Bu cür qanunların qəbul olunmasının müəllifi olan ümummilli liderin bu gün siyasətinin həyata keçirilməsində Prezident İlham Əliyev məhz onun qoyduğu bu yolu, istiqaməti daha geniş şəkildə formalaşdırıb. Ona görə biz bunu mütləq xatırlamalıyıq, yada salmalıyıq. Bu dövlətin, bu ölkənin qurucusu var. Axı 2 gündən sonra onun hakimiyyətə gəlməsinin 50 illiyidir, yubiley ilidir.

O baxımdan, mən hesab edirəm ki, hər bir qanuna biz toxunduq, amma əsas qanuna toxunmadıq, bu qanunların banisi məhz odur. Əgər o olmasaydı, bu gün bu qanunlar və müstəqil, inkişaf etmiş Azərbaycan olmazdı. Ona görə, mən hesab edirəm ki, bəlkə də parlamentdə biz hər hansı bir qərar, bəyanat, yaxud da müraciət qəbul etməliyik və xalqla onu qeyd etməliyik. Hər bir tarixi yada salmalıyıq, çünki tarix çoxlarının yadından tez-tez çıxır, yaddaşlardan tez silirlər. Amma bilmirlər ki, bu tarixi yaradan, həyatını bu yola həsr edən var. O baxımdan da, mən təklif edirəm ki, belə bir qərar və yaxud müraciət

daxil olsun. Sağ olun.

**Sədrlik edən.** Sağ olun. Mələhət İbrahimqızı.

**M.İbrahimqızı.** Ziyafət müəllim, söz verdiyinizə görə çox sağ olun. Mən də gündəlikdəki 25-ci məsələni, daha doğrusu, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlara olan dəyişiklikləri dəstəkləyəcəyəm və səs verəcəyəm.

Mən Siyavuş müəllimə təşəkkür edirəm və hesab edirəm ki, o çıxış hər birimizin ürəyincə idi. Mən də bu məqsədlə söz almışam. Həm bu məsələyə münasibətimi bildirim, eyni zamanda, həqiqətən, 14 iyul 1969-cu il Azərbaycan xalqının taleyində dönüş nöqtəsidir. Bu gün hörmətli Bahar xanım ATƏT-də əldə olunan nailiyyətlə bağlı fəxrlə danışır. Bəli, biz, doğrudan da, beynəlxalq təşkilatlarda bu gün müstəqil dövlətin vətəndaşı kimi təmsil olmağımızla qürur duyur, fəxr edirik. Sözsüz ki, Azərbaycanda bu gün görülən bütün işlərin, uğurların, müstəqilliyimizin təməli 1969-cu il iyulun 14-də qoyulubdur. Bu, Allah-Təalanın Azərbaycan xalqı üçün ən böyük lütfüdür. Biz bu günü unuda bilmərik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sözləri ilə desək, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir. Bütün gördüklərimizin, əldə olunan nailiyyətlərin bir hissəsi şəxsən onun özünün vaxtında, sağlığında əldə olunan nailiyyətlər idi. Digərlərinə gəlincə, isə onun qoyduğu sağlam, mükəmməl təməlin, siyasətin nəticəsində bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı dünya birliyində ən yüksək səviyyədə, böyük nüfuzla malik olan dövlət kimi təqdim edir.

Mən də Siyavuş müəllimin fikri ilə razıyam ki, ulu öndər bu gün 50 il, yarım əsrdir Azərbaycan xalqı ilə bir

yerdədir. Bu gün Heydər Əliyev özü yoxdursa da, onun ideyaları yenə yaşayır. Ulu öndərimizin sözləri ilə də desək “nə qədər ki Azərbaycan var, Heydər Əliyev yaşayacaqdır”. Çünki Heydər Əliyev bizim sovet dövründə ən vacib məsələni həll etdi. Azərbaycan dilini rəsmi dil olaraq Konstitusiyada təsbit etdi. Bəlkə də Azərbaycan dili o vaxt rəsmi dil, dövlət dili olmasaydı, Konstitusiyada təsbit olunmasaydı, bizdə də bu gün Orta Asiya respublikalarındakı, bir çox digər respublikalardakı kimi orta nəsil, yaşlı, yetişməkdə olan gənc nəsil arasında fərqli milli məfkurə, milli təfəkkür, düşüncə olardı. Ona görə mən də düşünürəm ki, bu günlə bağlı Azərbaycan xalqına, hansısa bir müraciətmi, ya nə isə qəbul olunsaydı, çox yaxşı olardı.

Nəhayət, sözümlərin sonunda mən ulu öndərimizin ruhu qarşısında öz ehtiramımı bildirirəm. Allah ona rəhmət etsin. Möhtərəm Prezidentimizə can sağlığı, uzun ömür versin. Onun və Mehriban xanımın fəaliyyəti ilə Azərbaycan daha çox, sonsuz nailiyyətlərlə irəli gedəcəkdir. Çox sağ olun.

**Sədrlik edən.** Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 13.15 dəq.)
Lehinə	98
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	98
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Növbəti məsələ. “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi. Birinci oxunuş. Aqiyə xanım, buyurun.

**A.Naxçıvanlı**, *Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri.*

Hörmətli Ziyafət müəllim, gündəlikdə olan 26-cı və 27-ci məsələlər mahiyyətcə eyni olduğu üçün, icazə verərdiniz, hər ikisi haqqında bir məlumat verim, etirazınız yoxdursa.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il iyunun 13-də qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında və o cümlədən “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7

dekabr tarixli Qanununa uyğunlaşdırma məqsədi daşıyır. Təklif olunan dəyişikliklər Səhiyyə, Gənclər və idman, İnsan hüquqları, Elm və təhsil, Əmək və sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu, Ailə, qadın və uşaq məsələləri komitələrində müzakirə edilmiş və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir. Xahiş edirəm, həmkarlarım qanun layihələrinə səs versinlər. Sağ olun.

*Azərbaycan Respublikası Milli Məclisinin Sədri*  
*Oqtay Əsədov sədrlik edir*

**Sədrlik edən.** Sağ olun. Bəxtiyar Əliyev.

**B.Əliyev.** Çox sağ olun, cənab Sədr. Şübhəsiz ki, bu qanunlara edilən dəyişikliklər olduqca vacibdir və uyğunlaşdırma xarakteri daşıyır. Bu gün psixologiyanın rolu olduqca genişdir, əhəmiyyətlidir və cəmiyyətimizdə bunun tətbiqi və kadr hazırlığı ilə bağlı kifayət qədər işlər görülüb-dür, qanun yaradıcılığı möhkəmləndirilibdir.

Amma mən burada 2 qanunu da diqqətə çatdırmaq istərdim. “Penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun, bir də “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanun qəbul edilib. Hər iki qanunla bağlı nəzərdə tutulmuş işlərin bir çoxu hələ də həyata keçirilib, icra olunmayıb. Amma bugünkü dəyişikliklərin fonunda, hesab edirəm, yaxşı olardı ki, həmin Əsasnaməyə uyğun fəaliyyət göstərən komissiyaların və cəzaçəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası üçün nəzərdə tutulmuş sosial-psixoloji adaptasiya ilə bağlı yaradılacaq mərkəzin istifadəyə verilməsi və bununla bağlı

görüləcək işlər bu qanunlara dəyişikliklərdə öz əksini tapsın. Əgər belə olarsa, əlbəttə, qəbul ediləcək qanun və edilən dəyişikliklər öz praktik töhfəsini də, nəticəsini də verə bilərdi. Qanun layihəsinə mən də səs verirəm və deputat həmkarlarımı da buna səs verməyə dəvət edirəm. Çox sağ olun.

**Sədrlik edən.** Çox sağ olun. Aqiyə xanım, ikinci oxunuşa qədər bu məsələlərə baxarsınız. Başqa təklif yoxdur ki?

**Yerdən.** (*Eşidilmir.*)

**Sədrlik edən.** Onda, xahiş edirəm, gündəliyin 26-cı məsələsinə münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 13.19 dəq.)
Lehinə	103
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	103
Nəticə: Qəbul edildi	

Çox sağ olun, birinci oxunuşda qəbul olundu.  
27-ci məsələyə, xahiş edirəm, münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 13.20 dəq.)
Lehinə	99
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	99
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul olundu.  
Nəhayət, növbədənənar sessiyanın sonuncu iclasının



sonuncu məsələsi. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında.  
Buyursun Əli Hüseynli.

**Ə.Hüseynli.** Çox sağ olun. Hörmətli həmkarlar, bu qanunlara təklif edilən dəyişikliklər “Psixoloji yardım haqqında” Qanunun müəyyən etdiyi qadağaların pozulmasına görə inzibati məsuliyyəti müəyyən edir və bu məsuliyyət də kifayət qədər adekvatdır. Layihəyə səs verməyə dəvət edirəm.

**Sədrlik edən.** Sağ olun. Aqil Abbas.

**A.Abbas.** Təşəkkür edirəm, hörmətli Sədr. Oqtay müəllim, mənim özümün də, dostlarımızın da, həmkarlarımızın da Sizdən bir xahişimiz var. Möhtərəm Prezidentin bizə göstərdiyi diqqətə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar böyük bir mükafatla təltif edildiyimizə, bizi ona layiq bildiyinə görə, xahiş edirəm, bizim təşəkkürümüzü möhtərəm Prezidentə çatdırasınız. Sağ olun.  
(*Alqışlar.*)

**Sədrlik edən.** Çox sağ olun, Aqil müəllim.

Hörmətli millət vəkilləri, artıq dediyim kimi, bu, sonuncu iclasdır. Başqa çıxış eləyən yoxdursa, xahiş edirəm, 28-ci məsələyə də münasibət bildirək.

<b>Səsvermənin nəticələri</b>	(saat 13.22 dəq.)
Lehinə	105
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	106
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Hörmətli millət vəkili, ilk dəfədir ki, biz Milli Məclis olaraq növbədənənar sessiyada iyun ayından sonra, iyul ayında da iclas keçirdik. Çox operativ işləyib bir çox qanunları payız sessiyasına qalmağa qoymadıq. Buna görə mən sizin hamınıza dərin minnətdarlığımı bildirirəm ki, Milli Məclis qanun layihələrini belə operativ qəbul edə bildi. Bir daha hamınıza minnətdarlığımı bildirirəm. Qarşıda məzuniyyətdir, hamınıza məzuniyyətdə uğurlar arzulayıram. Yaxşı dincələsiniz, xoş əhvalı-ruhiyyə ilə geri qayıdasınız. *(Alqışlar.)*

İndi isə Milli Məclisin 2019-cu il növbədənənar sessiyasını bağlı elan edirəm.